

Allah-Təala müqəddəs kitabında belə buyurur: "**...Dini doğru-dürüst tutun (qoruyub saxlayın), onda ayrılığa düşm   yin!**" ... (Şura, 13)

Firqə sözünün mənası ayırmaq və bölməkdir. Siyasi və etiqadi məzhəblərə verilən termindir. Fərq sözünün kökündən törəyən bu dini termin ayələrdə eyni kökdən gələn buna bənzər kəlmələrlə istər dini, istərsə də sosial həyatda hər cür bölünüb-parçalanmağa qarşı olmağı ifadə edib, **"Hamılıqla Allahın ipin   (dinin   , Qurana) möhk   m sarılın v   (firq   l   r   bölünüb bir-birinizd   n) ayrılmayın! Allahın siz   verdiyi nem   tini xatırlayın..."** (Ali-İmran, 103)- deyə buyurulan ayədə tövhid dini ətrafında birləşmək əmr edilmişdir. Yəne başqa bir ayədə:

"(Allah t   r find   n) açıq-aydın d   lill   r g   ldikd   n sonra, bir-birind   n ayrılan v   ixtilaf tör   d   n ş   xsl   r kimi olmayın! Onlar böyük bir   zaba düçar olacaqlar"

(Ali İmran, 105)- deyə buyurulur və müsəlmanları xəbərdar etməklə, dində parça-parça olub firqələrə bölünənlərin acı aqibətini göstərməkdədir.

Əsas şərt bundan ibarətdir ki, müsəlmanlar firqələrə bölünməkdən uzaq durmalı, Qurani-Kərimin kölgəsi altında birləşməli və Rəsulullahın (s.ə.s) sünnesini və yaşayış tərzini nümunə götürməlidir. Uca Allah tərəfindən bizim üçün qoyulan yol budur. Qurani-Kərimdə belə buyurulur: **"(Ya R   sulum! Ümm   tinl   birlikd  ) batild   n haqqa tapınaraq (pak bir müv   hhid, xalis t   kallahlı kimi) üzünü Allahın fitri olaraq insanlara verdiyi din   (islama) t   r f tut ..."** (ər-Rum, 30)

İnsanların niyə firqələrə bölündüyünü Uca Rəbbimiz iki mənfi xüsusla izah edir. Bunlar qısqanclıq və azgınlıqdır. Gəlin Qurani-Kərimə nəzər salaq: **"Onlar yalnız özl   rin   (tövhid haqqında) elm g   ldikd   n sonra aralarındakı   dav   t (h   s   d) üzünd   n ayrılığa düşdülr  ...**"

(Şura, 14). Elə bu həsəd və ədavət ucbatındandır ki, bu gün də insanlar cürbəcür firqələrə və qruplara bölünür və dində ikitirəlik salırlar. Bəziləri özlərini tövhidi və sünnesini ən yaxşı bilib əməl edən, bəziləri özlərini Rəsulullahın (s.ə.s) Əhli Beytini (ailəsini) ən çox sevib onları təqlid edən kimi qələmə verir, hətta bəziləri də ifrat və radikallıqda həddi əməlli-başlı aşaraq özündən başqa heç kimə müsəlman və mömin gözü ilə baxmır. Hər kəsə kafir damğası vurmaqla qeyri-müsəlmanların dəyirmanına su tökürlər. Bununla da özlərini təmiz müsəlman hesab edirlər. Bu yerdə mərhum M. Ə. Sabirin əsrin əvvəllərindən bu günə xitab edən şeirini xatırlayırsan:

Bir b   l   k bořboğazıq, heyv   r   lik ad   timiz,

Doludur   n   t il   , qeyb   t il   s   hb   timiz.

Oxumaqdan payımız yox, yazıdan qism   timiz,

Bu   vamlıqla bel   h   r s   z   t   fsir ed   riz,

M   m   k   n olduqca m   s   imanları t   kfir ed   riz.

M   minik kefl   n   rik arzuyi-c   nn   t il   ,

Oxumuřlar   adını yad ed   rik   n   t il   ,

D   řm   nik elm il   , insaf il   , h   rriyy   t il   ,

Biz bu   fsan     ri c   hl il   t   nfir ed   riz,

M   m k   n o l d u   q c a m   s   I m a n l a r   t   k f i r e d   r i z .

Halbuki, b   t   n m   s   l m a n l a r q a r d a   d   r .   g   r b i r o l a n A l l a h a i n a n   r , b i r Q u r a n   q   b u l e d i r , e y n i P e y   g   m b   r   e i n a n   r v   e y n i q i b l   y   q a r   s   n a m a z q   l   r   q s a , b   s n i y   b i r - b i r i m i z   l   q   b l   r q o y a r a q " t   l t i f " e d i r i k ? A l l a h - T   a l a b u y u r u r : **" B u (t   v h i d d i n i i s l a m) t   k b i r d i n o l a r a q s i z i n d i n i n i z d i r , M   n d   s i z i n R   b b i n i z   m . M   n d   n (  z a b   m d a n) q o r x u n ! "** (M u m i n u n , 5 2) . B   z i f i q h i m   s   l   l   r   s t   n d   m   b a h i s   e d i b   z   m   z   n i y   y o r u r u   q , n i y   e n e r j i m i z i v   g   c   m   z   n i t i r i r i k ? Y a x   s   m   m i n b   l   c   d e y i l , b i r l     d i r i c i , n i f r   t e t d i r i c i d e y i l , s e v i n d i r i c i , s u i - z   n n s a h i b i d e y i l , h   s n   - z   n n s a h i b i , m   r h   m   t s i z d e y i l , m   r h   m   t l i , t   k   b b   r l   d e y i l , t   v a z   k a r , k o b u d v   s   r t d e y i l , m   l a y i m o l m a l   d   r .

Allah-T ala  mm ti-Muhamm di islah etsin! Amin!